

ASTARA ŞƏHİDLƏRİ

Ürəyi Vətən dolu Kamran Seyfullazadə

"22 yaşını yanvarın 14 - də qeyd elədi o dünyada" - ananın ağrılı səsi minamıytun qəlpələri kimi Kamranla birlikdə mənim də canıma doldu elə bil.

Kamran Seyfullazadə Cəlal oğlu 1999 - cu il yanvarın 14 - də Astarada doğulub. Orta təhsilini F. Əliyarov adına 6 nömrəli məktəbdə alıb.

Uşaqlıqdan sevimlisi olub həminin gözəlgözlü Kamran: ailənin, qohum - qonşuların, məktəbin, böyüyün, kiçiyin.

"Gözümün qabağında böyüyen uşaqdı. 12 - 13 yaşı olardı. 26 fevralda Xocalı faciəsi ilə bağlı kadrlara baxırdıq. Kamranın gözləri dolmuşdu. "Mən bunun qisasını alacam" dedi. Ona baxdım. Gözlərində qəzəb, nifrət vardi. Elə hey deyərdi ki, erməni kimdi, bizim torpaqlarımızı alsın, kimdi? O qədər həyacanlanır, fikir edirdi ki. Ona ürek-direk verirdim, sakitləşdirirdim. Onun ürəyi Vətən azadlığı arzusuya döyüñürdü. Bütün oğullarımız, bütün Şəhidlərimiz mərddi, igiddi hamısı. Amma 100 nəfər seçməli olsaq, onlardan biri mütləq Kamran olar.

Sözlə ifadə edə bilməyəcəyim qədər qeyrətli, cəsarətli uşaq idi. - bunları Kamranın ən yaxın dostlarından biri olan Fuadın atası Adil söyledi.

Novruzlu Fuad isə Kamrannan saatlarla danışmaq istəyirdi: On-

dan nə qədər danışsam, nə desem az olar. Deyə bilmərəm. Heç ayrılmazdıq. Ondan ayrılmak olmurdu.

Bütün uşaqlığımız

bir yerdə keçib. Məndən kiçik olsa da, çox ağıllı idi. Onunla məsləhətləşərdim. Lazım gəlsə, dostuna görə canını verərdi, o ki qala Vətən. O, hərbi xidmətdə olmuşdu. Polad Həsimov öləndə çox sarsıldı. Adını o vaxtdan yazdırmışdı. Müharibə başlayanda o saat könüllü cəbhəyə yollanıb. Axırıcı səhbətlərimizdən birində dedim ki, özünü qorу. Dedi ki, burda hamı Vətəni qoruyur. Burda elə oğlanlar var ki! Burda hamı bırdı. Əsas odu düşmən qabağımızda dayana bilmir. Son nəfəsəcən döyüşüb. Şəhid olan döyüş yoldaşının da silahını götürüb iki silahla döyüşüb. Itkisi bizim üçün çox ağırdı. Amma hamımızın başını uca elədi.

"Çox yaxın 4 dost olmuşuq - Mən, Fuad, Orxan, bir də ən kiçiyimiz Kamran. Ən şirin, ən qiyamətli xatirələrimdi Kamran. Doğmam idı. Onun kimi mərd oğullar hələm-hələm gəlmir dünyaya.

Mərdliklə də döyüşüb. Tez-tez əlaqə saxlayırdıq. Son döyüşdə 8 nəfər olublar. Sona qədər döyüşüb. Sona qədər. Bilək ki, Öləcək,

amma postunu tərk etməyib". Bunları da dostu Məlikzadə Elburus söylədi.

Orxansa deyir ki, Kamran əlindeki bir tikəni dostuna, ya ehtiyacı olan birinə verə bilərdi. Mən də dostlarımı sevirəm, amma həmişə mənə elə gəlib ki, Kamrana çata bilmərəm. Müharibə başla-

ki, şəhidləri, yaralıları döyüş yerdən mütləq çıxaracayıq. Kamran da şəhid dostlarını qoyub gedə bilməyib. Elə oğul idı. Sonu ölüm olsa belə, kimsəni darda qoymazdı...

Uşaqlıq və döyüş dostlarını,

onu tanıyanları dinlədikcə qorxmaz, mərd, sözünə bütöv, yaraşıqlı Kamrani gördürüm elə bil. Gözlərim önündə Kamran canlanırdı: ürəyi Vətənlə dolu Kamran.

"Boy-buxunluydü Kamranım. Onunla birlikdə özümü də, ürəyimi də dəfn eləmişəm elə bil. 12 yaşından ailənin yükünü çəkib, oxuyub, həm də işləyib" - deyir ana. -Onu hamı çox istəyirdi. Hamı. Döyüşçülər də o qədər tərifləyir, deyirlər "siz ona canavar südü, şir südü vermişdizmi belə qorxmaz idı?" Bir dənəm idı. Qəhramanımız Polad şəhid olan gündən bu uşaq özünə yer tapmırı. "Gedəcəm" deyirdi. Torpağını sevirdi. Medal üçün döyüşməyib mənim balam, amma o qədər medal verdilər oğluma".

Cəbrayılın, Fizulinin, Xocavəndin azadlığına görə medalları ilə təltif olunub Kamran Seyfullazadə.

Gənc yaşının qocaman hörməti vardi. Onu həm də mərdli-



yanda ayrı düşmüşük. Eynullazadə Orxan da ığid döyüşçülerimizdəndi. Fizuli, Xocavənd, Cəbrayıl uğrunda döyüşlərdə olub. Döyüşlər haqqında danışmaqda çətinlik çəkir: Yadıma düşür, ağrıyıram. Müharibədi, mesədə qalmışq, ac-susuz olmuşuq, amma bunlara fikir vermirdik. Ən ağırı yanındakı döyüş yoldaşlarının şəhid olması idi. Snayperlər izleyirdi, bilirdilər

yine görə sevirdilər. Cəsarətinə görə döyük yoldaşları ona "Əjdaha" deyirdilər. Neçə - neçə yaralını xilas edib, şəhid olanları güllə altından çıxarıb "əjdaha Kamran".

Xüsusi Təyinatlıların könül-lüsü olan Kamran Seyfullazadə Fizuli, Hadrud, Cəbrayıl, Xocavəndin azadlığı uğrunda döyüşlərdə iştirak edib. Xüsusi Təyinatlılarla birlikdə Şuşaya daxil olub.

Şuşa uğrunda döyüşlərdə də noyabrın 5-də qəhrəmancasına helak olub 21 yaşılı qəhrəmanımız.

"Oğluma ən gözəl sözləri yazın" - dedi bir də Ana. Təsəlli vərə bilmədim. "Ağlayan səsinin başına dönüm" - dedim sadəcə. Deyə bilmədim ki, ən gözəl sözləri, əsrlərlə yaza bilmədiyimiz sözləri sənin Kamranın yazıb "Qələbə!

Bizi utancdan qurtarib. Azərbaycanın tarixinə elə sözlər yazıb ki! Kamranlar nələr edib bilirsəm mi ana?" - deyə bilmədim.

"Özü getdi. Mən ona heç "getmə" də demədim. Bilirdim ki, gedəcək. Bilirdim ki, Vətəni sevir. Ölümü göze alıb gedib" - sözlərini tez-tez təkrarlayan anaya nə deyəydim ki?

Kamran bütün şəkillərində güllümsəyir. "Ana, ağlamazsan. Mən ermənilərdən qısam almağa, Vətən üçün ölməye, Şəhid olmağa gedirəm" - deyən gözəl gözlü, güllümsər üzlü gəncə nə deyə bilərəm ki?...

Bir də "Vətən uğrunda" medalı verilib ona. Vətən uğrunda ölməyə hazır olana nə demək olar?..

Kamalə Abiyeva